

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 223 (5943) 3 dekabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birləşməsi siyasi iradəsinin məhsuludur"

Prezident İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib



6

Əli Əhmədov:
"Radikalçılığa
Azərbaycanın siyaset
meydanında yer yoxdur"

6

Milli Məclis parlamentin
buraxılması və
növbədənkar seçkilerin
təyin ediləsi haqqında
Prezidentə müraciət
qəbul edib

7

Növbədənkar
parlament seçkilerinin
keçirilməsi ilə əlaqədar
beynəlxalq təcrübə

3 dekabr 2019-cu il

İlham Əliyev: “Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur”

*Prezident İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib*

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimində iştirak edib.

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən müümə seymentlərindən biri və Avropanın enerji təhlükəsizliyində müümə amil olan TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirildi.

SOCAR-in prezidenti Rövənəq Abdullaev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez TANAP layihəsinin əhəmiyyətindən danışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimde çıxış edib. Prezident İlham Əliyev öz çıxışında əmin olduğunu qeyd edib ki, TANAP-in ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək:

“İlk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğanla məni bu tarixi mərasimə dəvət etdiyi və göstərdiyi qonaqpərvərlik üçün dərin təşəkkürüm bildirmek istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan



çox memmənumam.

Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoymuşumuz TANAP Avropa sərhədine çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-in ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-in təməlini qoymuş. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-in yaşılı işi yanğınlıdı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünkü TANAP ha-

qında bu qərarın qəbul edilməsinə qədər Azerbaycan qazının Türkiyə və ondan sonra Avropana nəql edilmesi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir neticə verməmişdir. Belə olun halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bize lazımlı olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdəmizdir. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.

TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünkü əger 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara başlamışdı. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürməsəydi, bu gün TANAP haqqında da-

nışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azerbaycan dövlətinin lideri Heydər Əliyev öz eləri ilə qoymuşdur ve 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmenistanın, 12 milyon tonunu Qazaxistandan, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu

ve bu gün də uğurla fəaliyyət göstərir.

2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-in inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-in inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürüm bildirmek istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.”

Dövlətimizin başçısı bildirib ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur:

Ardı Səh. 3

İlham Əliyev: “Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birləşən siyasi iradəsinin məhsuludur”

*Prezident İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib*

Əvvəli Səh. 2

“Eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq bəy-nəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak eden 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma getirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmir yoluunun açılışını qeyd etdi. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanistanın və Çinin yükleri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Nəcə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisini ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əger enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-güne möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımırıam ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdir. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvenirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu gənə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yarır. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.

Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həllədici olur, bu, danılmazdır. Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinlikle baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünkü Türkiyənin güclü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiçin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü gösterir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücərviilir.

TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz de birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr birləşdikləri sabitliyi möhkəmləndirir. Mən eminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlidə geləcəye inamlı addimlayacaq. Yaşasın



Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”

X X X

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında diqqətə çatdırıb ki, Türkiyə, Azərbaycan və Gürcüstən ortaq səyləri ilə ərseyyə gelən yeddi il yarımlı uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqqı qururunu yaşayıraq:

“Birinci, TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttine birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanistan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərində ölkələr də ondan faydalıdır. Təbii ki, bütün bu addimlər atarken bütün bir regional layihə, bir sühə layihəsi olduğunu da xüsusile vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarken Gürcüstən buradakı səylərini əslə inkar etmək olmaz. Bu, bir həmərəlikdir və bu həmərəliyin adı da sülhdür.

Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındaki köklü dostluğun remzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzalaşma da həllədici rol oynayır. Xatırlatmaq istərdim ki, TANAP-la bağlı ilk addımı 2012-ci ilin iyun ayında İstanbulda hökumətlərə rəsi müqavilələrin imzalanması ilə atmışdıq.

“Şəhəniz 2” yenə investisiya Sazişini isə 2013-cü ilin dekabr ayında Bakıda təşkil edilən mərasimle başa çatdırıldı. Bundan sonra 2015-ci il martın 17-də Qarsda Türkiyə, Azərbaycan və Gürcüstən prezidentlərinin iştirakı ilə TANAP-in təməlqoyma mərasimi keçirildi. Bu tarixdən üç il sonra - 2018-ci il iyunun 12-də isə dəst və qardaş ölkələrin də iştirakı ilə Əşkişəhərdə TANAP-in açılış mərasimini keçirdik. 2012-ci ilin iyundan ötən müddətdə TANAP layihəsinin realaşdırılması üçün həqiqətən böyük əmək sərf etdi. Xüsusi, daxilidə və xaricdə dəfə etdiyimiz bir neçə təhlükeli vəziyyətə, regional gərginliyə, hətta silahlı toqquşmalara qədər gedib çıxan qeyri-sabitliklərə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi həyata keçirdik.

Çox dəyərli qardaşım Əliyevin şəxsən diqqəti, istər Gürcüstənən aidiyəti qurumları ilə əməkdaşlıq, istərsə də bu layihədə

əməyi olan qardaşlarımızın səyləri ilə, şükür olsun, TANAP-ı bugünkü səviyyəyə getirdik. Bu gün hamımız birlikdə sarf etdiyimiz əməyin hədər getmədiyini görürük. “Enerjinin İpek yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq.

Əziz dostlar, bəşəriyyət son iki əsrde enerji mənbələrinə nəzarət uğrunda müharibələr, mübarizələr aparmış, nəticədə milyonlarla insan həyatını itirmişdir. Xüsusi, yerləşdiyimiz coğrafiya enerji mənbələri ilə bağlı yaşınan ağır rəqabətə bilavasita səh-nə olub. Xaxın Şərqin on illər boyunca qeyri-sabitlikle mübarizə aparması planının arxasında məhz bu məsələ vardır. Bir damcı nefiti insan qanından, insan həyatından daha qiyelmetli hesab edən düşüncə dünyaya sühə və əmin-amanlıq getirə bilməmişdir. Yaşanan bu qədər acıya, ölümə, felakətə baxmayaqaraq, təessüf ki, bu düşüncənin müəyyən qüvvələr tərefindən davam etdirildiyini görürük. Xüsusi, Aralıq dənizinin şərqində mövcud karbohidrogen ehtiyatlarının bölüşülməsi məsələsində bəziləri ədalətli bölgü əvəzinə, gərginliyi körkəlməyə çalışırlar. Ədalətli bölgü imkanı var iken, təhdid dilinə və şəntaj siyasetinə əl atırlar. Halbuki heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. Zor gücü ilə bir nəticənin hasil ola bilməcəyi artıq dərk edilmelidir. “Men etdim, oldu” məntiqi ilə heç kəs öz istəyinə qata bilməz. “Öba altından dəyənək” göstərərək heç bir ölkə başqasını öz haqlarından əl çəkməyə məcbur edə bilməz. Xüsusi, Türkiyə bele bir düşüncəyə əsla boyun əyməz.

Ölkəmiz nə öz hüququnun, nə de Kipr türkünün maraqlarının tapdanmasına icaze vermez. Aralıq dənizinin şərqində uzun dəniz sahilərinə sahib olan bir ölkəni kənarlaşdıraraq layihələr həyata keçirməyə çalışmaq onsuza da mümkün deyil. Hazırda ən son texnologiyalara sahib iki qazma gəmimiz - “Fateh” və “Yavuz” ilə iki seysmik araşdırma gəmimiz bölgədə fəaliyyətlərini davam etdirir. Biz onların çığır-bağırı ilə bu gəmilərimizi oradan çekməyəcəyik. Onlar hazırda orada öz vəzifələrini yerinə yetirirlər və yetirməkdə davam edəcəklər. Gəmilərimiz və heyətlərimiz təhlükəsizliyi isə Deniz Qüvvələrimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Bu gəmilərin həyata keçirdiyi fəaliyyətlərin qısa müddətdə bəhrə verəcəyinə inanıram.

Bilirsınız, indi Liviya ilə də anlaşma əldə etdi. Liviya ilə əldə etdiyimiz bu anlaşma parlamentimizdə təsdiq olunduqdan sonra hemin işi xeyli fərqli səviyyəyə çatdıracaq. İndi nə edirlər? Liviyanı təhdid etməye başlayıblar. Bu anlaşma əldə edildi. İndi bu anlaşmanın digər hissələri də eyni qaydada tətbiq ediləcək. Bizim qazma işlərimizdə münaqişə və qan deyil, sülh və rifah püskürcəkdir.

Mən bu inamla sizin vasitənizlə Aralıq dənizindəki bütün tərəflərə səmimi bir çəğirış etmək istəyirəm: Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə, əməkdaşlıq zəmininə چəvirək. Diplomatianın imkanlarından istifadə etmək var iken, bölgeyə yeni qurbanlar verdirecək yollarla əl atmayıq!

Bu gün hamımız birlikdə Avropa ilə birləşməsinin açılış mərasimini qeyd etdiyimiz TANAP ölkəmizin sülhəvərə baxışının konkret nümunəsidir. Dünya gündəmini ticarət müharibələrinin, terrorun, etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrə biz bu gün Avropa ilə Asiyani TANAP vasitəsilə birləşdiririk. Buradan bölgəmizlə yanaşı, bütün dünyaya əməkdaşlıq və tərəfdəşlik mesajları veririk. Türkiyəni üç qitənin enerji və ticarət mərkəzini əvvələndirmək yolunda yeni bir addım atıraq.

Çıxışımı bu düşüncələrlə yekunlaşdırıram, TANAP-in Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak etdiyimiz tədiklərinə, görülen işlərdə eməyi olan memarından mühəndisine qədər bütün qardaşlarımı, bütün rəhbər şəxslər, xüsusile qardaşım İlham Əliyevə, Gürcüstənənə dəstlərimə səylərinə görə şəxsən öz adımdan, milletim adından bir daha təşəkkürəmə bildirirəm. Təbii ki, qardaşım İlham Əliyevin liderliyini unutmaq əsلا mümkin deyil. Qonşumuz Gürcüstənənə əməkdaşlığı ilə bu layihəyə həyat verdikləri üçün minnətdarlığımızı xüsusile ifadə edirəm. Qarşısındakı dövrde “Hamımız qazaq” prinsipi ilə yeni layihələrə imza atacağımıza inanır, hamınızı sevgi və ehtiramla salamlayır, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” deyirəm.

X X X

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstənənə Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi oldu. Mərasim xatirə şəklinin çəkdiirləməsi ilə başa çatdı.

3 dekabr 2019-cu il

“Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir”

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Noyabrin 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi global laiyhələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə ve genişlənəcəyinə əminlik ifadə olundu.



“Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi”

Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev:

-Sizi yenidən görmək çox xoşdur. Xoş gelmişiniz.

CISCO şirkətinin vitse-prezidenti Qay Didrix:

-Təşəkkür edirəm. Sizi görmək və bu gözəl şəhərə yenidən qayıtmak hər zaman çox xoşdur.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz dəfələrlə görüşmüştük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdalığın irəliyə doğru aparılması baxımından faydalı olub. Biliyəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırırsınız. Sizin şirkətə hakimiyət orqanları arasında eməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırlığınız üçün yaxşı tərəfdardır. Bildiyin ki, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur İslahatları, siyasi, iqtisadi İslahatlar, məsuliyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar həmisi ölkəyə böyük faydalara gətirir, həm siyasi, həm də iqtisadi.



Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırla biziñ gündəliyimizdədir. Bu yaxılarda Prezident Administrasiyasında aparılan struktur İslahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətləri koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən "Bakutel" sərgisinin açılışı ərefəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi

baxımından imkandır. Mən ənənəvi olaraq, "Bakutel" sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkinci də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünkü zaman çox sürətə keçir. Bu sektorda dəyişikliklər zaman dan da sürətə baş verir.

Qay Didrix: Elədir.

Prezident İlham Əliyev: Siz de bu ilki sərgidə iştirak edəcəksiniz. Sizə uğurlar arzu edirəm və əminəm ki, bizim eməkdaşlığımız uğurla davam edəcək.

Qay Didrix: Təşəkkür edirəm. Siz möhtəşəm tərəfdəş olmusunuz. Bizimlə əməkdaşlıq edən elə bir ölkə yoxdur ki, onun Prezidenti detallarla bu qədər diqqətlə və müdrikəsinə məşğul olsun. Biz bunu bəyənirik. Biz birləşdikdə işlə bağlı danişa bilirik. Bu, əladır. Bir sırə şəhər verməzdən sonra Formula 1 yarışlarına şəxsi dəvətə görə Sizə təşəkkür etmək istərdim. Mən çox əyləndim. İlk növbədə, fantastik yarış idi. Biz "Maklaren"lə əlaqəli olduğumuzdan hər il UF1 yarışlarını təşkil etmək imtiyazına sahibəm. Sözsüz ki, Bakı yarışı mənim sevimli yarışımdır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Qay Didrix: Bakı çox qədim şəhərdir və insanlar çox məhribandırlar. Çox yaxşı təşkil olunub və trek möhtəşəmdir. Təbrik edirik. Sizin orada mükafatları təqdim etdiyinizi görmek gözəl idi.

Prezident İlham Əliyev: Bəli, bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıda yarış lap əvvəldən həqiqətən de cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun neçə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayıda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayıda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artıb oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artıb oldu. Maraqlı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demek mümkündürsə, əlverişli ay deyil, adətən onlar yada gəlirlər, - öten ilin oktyabri ilə müqayisədə bizdə 25 faiz artıq qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilərə Seyidzadəyə "Şərəf" ordenini təqdim edib. Prezident İlham Əliyev:

- Hörmətli Dilərə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturunu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünkü ölkəminin her yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturunu təsdiq olunacaqdır. Yaxın gelecekə parlament yenidən formalasacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gələşmə prosesi aparılır, bu da təbiidir. Çünkü biz indi gənc kadrlara gərek imkan yaradıq ki, onlar öz bacarığını göstərsinlər.

Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fealiyyəti başlayandan ərhələn sonra sizə bu böyük etimadı göstərmişdir ve on il ərzində onun rəhbərliyi altında işləmişiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin reisi kimi. Ulu Önderin sizə olan xoş münasibətini mən şəxşən bilirem, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvenirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.

Son 16 il ərzində bizi birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, biliqli, peşəkar insan kimi ölkəminin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizin yüksək dövlət ordeni - "Şərəf" ordeni ilə təltif edirəm. Siz bu yüksək ordene layiqsiniz. Bu orden sizin gördüyünlər dövlət tərəfindən verilən yüksək qiymətdir. İczae verin, bu yüksək mükafatı sizə təqdim edim.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusyanın Xarici İşlər nazirini salamlayan Prezident İlham Əliyev bildirib ki, biz həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik:

- Hörmətli Sergey Viktoroviç,

Sizi Azərbaycanda yenidən salamlamağa sadam. Xarici İşlər nazırlarının qarşılıqlı səfərləri, müntəzəm sefərləri yaxşı ənənəyə əvərilib. Əlbəttə ki, ton verən prezidentlərdür. Bu il biz Vladimir Vladimiroviç ilə beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüştük - Pekində və Soçi. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirler və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sırı istiqamətlər üzrə ehemmiyyətli derəcədə iştirak etmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləmək qarşılıqlı siyasi əlaçılıqları möhkəmlətmışik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusyanın AŞPA-ya qayıtmasının lehine səs verir və belediklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmek istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun "Dostluq" ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv səhəbə və praktiki olaraq bizim qarşılıqlı fealiyyətimizin bütün sahələrinə toxunulan danışqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümüz qatdırısanız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılması bizim dərin tarixə malik olan six dostluq əlaqələrimizin rəmzi oldu.

Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ile artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artıq təxminən 25 faiiz cıvarında olacaq. Bundan aşağı olmayıcad. Nəqliyyat sahəsində də yaxşı nəticələre nail olmuşaq və Samur çayı üzərində salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsinə və qarşılıqlı səfərləri xeyli

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə "Şərəf" ordenini təqdim edib



Dilarə Seyidzadə: Çox sağ olun.

x x x

Dövlətimizin başçısı "Şərəf" ordenini Dilərə Seyidzadəyə təqdim etdi.

x x x

Prezident İlham Əliyev: Təbrik edirəm siz. Dilərə Seyidzadə: Çox sağ olun, cənab Prezident. Bilirsiz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şəref idi. Siz çox sağ olun, elə bu ordənin də adı "Şərəf"dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, evvələ özüne köməkçi, sonra isə katiblik yaradıb qarşısında çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin ha-

mısını izah etmişdi. Görünür, o hesab edirdi ki, həmin dövrde katiblik çox lazımi işlər görəcək.

Mən Sizə çox böyük minnədarlığımı bildirirəm ki, Siz də bize etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğıni her gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.

Bu gün də yüksək diqqət göstərib, vaxt ayırib məni qəbul etdiniz, mənə belə böyük bir mukafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətə qulaq asıram. Onlar bizim tariximiz daim hər bir insanın ürəyinə çatdırır. Deye bilerəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinle həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum

odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansaşlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyəri töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusiət müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilati ilə nəzərə alaraq həm ictimaiyyət, həm də xüsusiət gənc nəslə çatdıracaqsınız.

Cünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının karşısındı göstərdiyi tarixi xiadətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayıraq. Azərbaycanda xaos, anarxiya, özbaşınlıq hökm süründü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərefəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsareti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.

Ona görə hesab edirəm ki, müasir tariximizle bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Cünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, bizi tarihi yaşamış, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olğunu kimi çatdırımaq, onu bizini tarixlə bağlı kitablarda eks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formallaşmasında önemli rol oynamış insan kimi bundan sonra da öz elmi fealiyyətinizdə bu işləri görebəcəksiniz. Sizə cansaşlığı və yeni uğurlar arzulayram.

Sonda xatirə şəkli çəkdirildi.

"Bu il Azərbaycan - Rusiya münasibətləri üçün çox uğurlu olub"

Azərbaycan Prezidenti İlham Əliyev Rusyanın Xarici İşlər nazirini qəbul edib



artırmaga imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbilik doğurur.

Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistən ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacaqıq. Təessüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas sebəbi Ermənistən rəhbərliyinin səməresiz siyaseti, xüsusən, "Qarabağın Ermənistən olması" barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyannata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik.

Yaxın vaxtlarda Azərbaycanın və Ermənistən Xarici İşlər nazırlarının görüşü olacaq. Biz ümidi var, siz danışqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtinizin xoş keçməsini arzu edirəm.

x x x
Rusyanın Xarici İşlər naziri Sergey Lavrov:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Mənim dəst Azərbaycana növbəti səfərim çərç-

vasında Sizinle görüşmək imkanına görə çox sağ olun. Biz həqiqətən münasibətlərimizi analoji şəkildə qiymətləndiririk, orun yüksəlişdir, bütün sahələrdə durmadan inkişaf edir. Siz xatırladığınız kimi, Prezident Putin ilə Sizin müntəzəm əlaqələriniz bunu təsdiq edir. Həm Çində, həm də Soçi də "Valday" Forumunda Sizin iştirakınız çərçivəsində geniş səhəbət oldu. Soçi də çox faydalı ikiterəfli görüş, dünya siyasetinin və regional siyasetin mühüm problemlərinə dair Sizin iştirakınızda çox maraqlı çoxtərfli diskussiya oldu.

Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin dəhə bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun dəhə müntəzəm keçirilməsi barədə razılışma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda təbiyəsi baxımından principial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza geləkdi, biz six qarşılıqlı fealiyyəti, həmişə bir-biriin mövqelərini nəzərə almaq istəyinən çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraqlı doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağılıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanmasına barədə əldə edilmiş razılışmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıçıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistən xarici işlər nazırlarının bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməye imkan verəcək. Eyni zamanda, Sizinlə razıyalı ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmek lazımdır.

Buna görə də, hörmətli İlham Heydər oğlu, Sizinlə səhəbət etmək imkanına görə bir daha səmimi qəlbən minnədarlığımı bildirirəm. Ümidvaram ki, sabah da davam edəcək bu səfər bizim münasibətlərimizi daha yüksək etimadə əsaslanan, daha məhsuldar səviyyəyə ətədirmək lazımdır. Prezident İlham Əliyev: Sağ olun.

Əli Əhmədov: “Radikalçılığın Azərbaycanın siyaset meydanında yer yoxdur”

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində "Parlamentin yeniləşmə zərurəti və anti-Azərbaycan qüvvələrin narahatçılığı" sərlövhəli məqaləsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq tarixi əhəmiyyət daşıyan təşəbbüsünü sərh etmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, Siyasi Şura Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara Milli Məclisin buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyi tövsiyyə etmişdir. Müşahidələr bu təşəbbüsün əhalinin mütləq eksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir. Sebəb çox sada və aydındır. Ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir ve inkişafın yeni mərhələsinə keçid üçün elverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhəlesi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir.

Baş nazirin müavini Əli Əhmədov daha sonra qeyd etmişdir: "İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyəti ilə yanaşı qanunverici hakimiyət sahəsində de islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir.

Bu mülahizelerdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədən kənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adı hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədən kənar parlament seçkiləri keçirilmişdir.”

Əli Əhmədov fikirlərini davam etdirərkən qeyd edir: "Getirilən misallar fonunda Azerbaycanın radikal müxalifətinin siyasi höyatın bu adı hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yene de onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalif seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədən kənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sür-



dükleri "şertler zərfi" bunu aydın sübuta yetirir. Açığı, hər hansı partyanın seçkilərdə iştirakla bağlı şertlər irəli sürməsi əcaib görünür. Siyasi partyanın seçkilərdə iştirak onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan ənənə hər hansı amili siyasi partyanın mövcudluğuna haqq qazandırma bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçeneklər, o cümlədən parlament seçenekləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partyanın seçeneklə iştirak etməklə bağlı şertlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlaysına qətiyyən uyğun gəlmir. Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətin dən xəber verir. Ölkədə keçirilən bələdiyyət seçeneklərində iştirak etmeyən, gözlenilən parlament seçeneklərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidiən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu menada onların həm niyyəti, həm da

seçkilerinde iştirak etmeyen, gözlenilən parlament seçimlərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istek və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yaşıncaqdə qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkanlı döşdükda zərba vurmaggır. Ona görə də

düşdükde Zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşviş salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlin-də vasitəyə çevrilmesi səbəbindən həyatda keçirilən genişməqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsü-nə radikal müxalifətin eks çıxmazı da mehzubu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatçılığı onlara da sirayət edib".

Radikal müxalifətin Azərbaycanda da-
im dağıdıcı və inkiaredici mövqeyindən
bəhs edən Əli Əhmədov daha sonra qeyd
etmişdir: "Radikalçı mövqedə dayanan və
hər addımda anti-milli qruplar kimi özünü
göstərən partiyaların ölkədə keçirilən seç-
kilərdə iştirakdan müxtəlif səbəblərlə imti-
na etməsinin kökündə dayanan daha bir
səbəb var. Bu da onların ictimai dayaqdan
mehrum olması, sosial bazasını bütünlükle
itirməsidir. Seçicilər tərefindən dəsteklə-
mediyini aydın başa düşən həmin radikal
partiyalar fealiyyətlərini yalnız yalan, böh-
tan təbliğatı üzərində qurur, qarşılurma
yaratmağa çalışır. Onlar təlaş içindədir.
Çünki islahatlar genişlənib dərinləşdikcə
ölkə daha da inkişaf edir, dövlətin qüdrəti
artır, xalqla iqtidarnı birliyi güclənir. Radi-
kal müxalifətin təxbərətçi hərəkətlərinin sa-
həsi isə daralır və onlar künçə sıxlıdır. Bu
isə göstərir ki, radikalçılıqla Azərbaycanın
siyaset meydanında yer yoxdur".

YAP rayon və şəhər təşkilat sədrlərinin ümmək respublika müsavirəsi kecirilib

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) icra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlerinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işlərin görüldüyünü bildirib.



Müşavirədə seçkilərə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra partiyanın rayon və şəhər təşkilatlarının sədrlerinə qarşısından gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

**“Milli Məclis islahatlarının
genişlənməsi və dərinləşməsi
prosesində kənarda qalmamalıdır”**



“U
lu Öndər Heydər Əliyevin əsasını qo
ğu, dövlət idarəciliy, daxili və xarici siya
sət kursu Yeni Azərbaycan Partiyasının
Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında çox böyük uğurla davam edir. Sosial iqtisadi
inqişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin
rifahının daha da yaxşılaşdırılması siyasetinin bun
dan sonra da effektiv transformasiyasını, həyata keçiril
məsi daha geniş hədəflərinin müəyyənolşemasını və da
ha dərin islahatların aparılmasını zərurətə çevirir. SIA
nın xəbərindən görə, bu Milli Məclisin deputatı, YAP ic
ra katibinin müavini Siyavuş Novruzov parlamentin dünən keçirilən plenar iclasında çıxış
edərkən deyib. YAP icra katibinin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi al
tında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan
Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında
struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bun
da sonra da uğurla davam etdiriləcək”.

S.Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədile prinsipal mövqə və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: "Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fealiyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yenileşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə əvvəl münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarlıq şəkildə biruzə verir".

Nailə Məhərrəmova

Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət qəbul edib

Dekabrin 2-də Milli Məclisin növbəti icası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılıması və növbədən kənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib.

İclası açan Milli Meclisin Sədri Oqtay Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclasın çağırılmasını xahiş edib. Sədr deyib: "Biz bu gün həmin məsələni müzakirə etmək üçün yiğmişmişiq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənənar seçeneklərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir".

Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda Nazirlər Kabinetinə, idarəetmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağrıqlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyətində də islahatların dərinləşməsi, parlamentin yeniləsməsini zəruri edib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı deputatlara müraciət edib. Parlamentin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələni hüquqi cəhətdən təhlil edib. Daha sonra müzakirələr başlayıb. Müzakirələrdən sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova parlamentin buraxılması və növbədən kənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barada qərar lavibəsini oxuyub. Laviba səsa gəvənlərlər qəbul edilib.



Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübə

Dayaniqli inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatların həyata keçirilməsidir.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardiçil reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmənnuluğunu artırmasına xidmet edir, daha qüdrətli Azərbaycan namine qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yeri-nə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır. Yeri gəlmışkən, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilen iclasında belə bir qənaət ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici həkimiyət sferasından kəndə qalmamalıdır. Eyni zamanda, Azərbaycanın parlamentinin de müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilir biler.

Öfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifə öz ampluaşına sadıq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməye çalışır. Məqsəd cəmiyyətdə ictimai rəyi yaniltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Halbuki parlament islahatları milli maraqlara, yeni dövrün çağırışlarına adekvat olmaqla yanaşı, milli qanunvericiliyə, Azərbaycan Konstitusiyasına tam uyğundur. 2016-cı ildə keçirilmiş ümum-xalq səsverməsi-referendum vasitəsilə Konstitusiyada edilmiş əlavə və dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib.

PARLAMENTİN BURAXILMASI VƏ NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKLƏRİNİN KEÇİRİLMƏSİ TƏCRÜBƏSİ MÜXTƏLİF DEMOKRATİK ÖLKƏLƏRİN TİMSALINDA TEZ-TEZ MÜŞAHİDƏ EDİLƏN HALDIR

Bununla yanaşı, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxtəlif demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir sıra Avropa ölkələrinin son zamanlar müşahidə olunan təcrübəsinə nəzər yetirmək məqsədə müvafiq olar.

Cari ilin noyabr ayında Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsi qərarı çərçivəsində parlament buraxılıb. Baş nazir Boris Conson növbədənkənar seçkilərin keçirilməsi səbəbi ilə Kraliça II Elizabethə müraciət edib. Bundan başqa, bu ilin yanvar ayında koalisiya hökuməti qurulmuş Xorvatiyada hökumətdə təmsil olunan partiyaların münasibətlərində yaranmış yeni siyasiyanın nəticəsi olaraq parlamentin



**Siyavuş Novruzov,
YAP İcra katibinin müavini,
Milli Məclisin ictimai
birliliklər və dini icmalar
komitəsinin sədri**

buraxılması qərarı verilib. Bu qərar həm ölkə prezidenti, həm də parlament nümayəndərinin əksəriyyəti tərəfindən təsdiq edilib. 2019-cu ildə Ukraynada da analoji proseslərə şahidlik etdi. Bu ölkənin prezidenti Vladimir Zelenski Ali Radanın selahiyətlərinə xitam verən qərar imzaladı və növbədənkənar parlament seçkiləri təyin olundu.

İtaliyada isə 2012-ci ilin dekabr ayında baş nazir Mario Montini istefasından sonra ölkə prezidenti Giorgio Napolitano parlamentin buraxılması qərarını vermişdi. 2016-cı ildə Makedoniyada qanunvericilik orqanının 114 nümayəndəsinin səsverməsi nəticəsində parlamentin buraxılması qərarı verilmişdi. Bolqarıstanda isə 2017-ci ilin mart ayında prezident Rumen Radevin qərarı ilə parlament buraxılmış və növbədənkənar parlament seçkiləri təyin olunmuşdu. Daha bir nümunə İspaniya ilə bağlıdır. Bu ölkənin baş naziri Pedro Sançes parlamentin her iki palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Bu təcrübəni Yunanistana da aid etmek mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsinə icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar ferman imzalayıb.

Bu təcrübəni Yunanistana da aid etmek mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsinə icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar ferman imzalayıb.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur. Yuxarıdakı faktların timsalında bir sıra nümunələrə nəzər yetirək. İspaniyada parlamentin cari il üçün Nazirə Kabinetinin təklif etdiyi bütçə layihəsinə dəstəkləməməsi sebəbindən bu ölkənin baş naziri Pedro Sançes növbədənkənar seçkilərin keçirilməsinə elan etməyi qərara almışdır. Eyni zamanda, Ukraynada dövlət başçısı Vladimir Zelenski parlamentin xalqın istəyi əsasında mövcud çağırışlara cavab vermədiyini və son 3 ildə koalisyanın formallaşdırıla bilmediyi bəyan edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını vermişdi. Böyük Britaniyada isə hökumət parlamentin Brexit məsələsində razılığa gələ bilməməsi sebəbindən növbədənkənar seçkilərin keçirilməsi təklifini ireli sürmüştü. Ana Müxalifə İşçi Partiyası da bu qərarı desəklemişdi.

**RADİKAL MÜXALİFƏT
ƏNƏNƏVİ
AMPLUASINDA...**

Əlbəttə, bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlardan da görünür ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənim-

səmis cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi onənəsi mövcuddur. Radikal müxalifətin bu məsələni spekulasiya vasitesinə çevirmək cəhdləri isə dağıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzi niyyət və antimilli mövqe ortaya qoymadığını göstərir.

RADİKAL MÜXALİFƏT PARTİYALARININ UCUZ BƏHANƏLƏRİ ONLARIN SEÇKİLƏRDƏ UĞUR QAZANMAQ ÜÇÜN YETƏRLİ RESURS VƏ POTENSİALA MALİK OLMAMALARI İLƏ ƏLAQƏDARDIR

Ümumiyyətlə, siyasi partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fealiyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyət-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bayanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadiqlarından seçkilərdə iştirak edib-ətməmkələ bağlı konkret münasibət ortaya qoymayırlar.

Diger tərəfdən, "Milli şura"da yer alanların, AXCP, Müsavat kimi partiyanın parlament seçkilərində uğur qazanmaq üçün yeterli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarındə deyillər. Buna görə də onlar müxtəlif bəhanelər irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manşətəsi və mənşətəsi yox. Biz xalqımız və ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil.

Hikmat Məmmədov: "Həyata keçirilən islahatlar ali qanunverici orqanını da əhatə etməlidir"

Bu gün Azərbaycanın en yeni siyasi ve parlamentarizm tarixinin keçirdiyi islahatlar ölkəmizin inkişafının daha da dərinləşdirilməsi üçün yeni şəraitlər formalasdırır. Bu şərtlər içerisinde Azərbaycan cəmiyyətinin bütün sahələrində islahatlar davam edir, bu islahatlar ali qanunverici orqanını da əhatə etməlidir". SIA-nın xəberinə görə, bunu Milli Məclisin deputati Hikmat Məmmədov parlamentin dünən keçirilən plenar iclasında çıxış edərək deyib. Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputat ölkə başçısının BDU-nun 100 illik yubileyində çıxışını xatırladı. O deyib ki, Prezident İlham Əliyevin qeyd etdi ki, "Siyasi sistemə daxil olduğu gündən YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət, əxlaq və davranışın təqdim etməyi bacarıb". H.Məmmədov vurğulayıb ki, bu gün öz tarixi ənənələrinə sadıq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir: "Partiyamızın Siyasi Şurası tövsiyə edir ki, Prezident İlham Əliyevin islahat kursuna uyğun olaraq, Parlamentdə də islahatlar həyata keçirilsin. Əgər inkişafımızın indiki mərhələsində qlobal və regional, milli inkişaf çağırışları ilə uzaşan qərarlar qəbul edə bilməsək, bundan sonrakı inkişafımızı təmin edə bilər". Deputat qeyd etdi ki, Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan islahatlara və rehbərə inam əmsalına görə dünyada ilk onluqda yerləşir: "Partiyamızın Siyasi Şurasının tövsiyəsi ilə parlament yenidən xalqın doğru qayıdır, onun inamını əldə etmək şanısını qazanmaqla növbəti tarixi mərhələdə Milli Məclis yeni keyfiyyət mərhələsine qədəm qoymağı bacaracaq. Partiyamızın 1999-cu ildə keçirilən qurultayda isə Mehriban xanım Əliyevanın sədr müavini seçiləsidi, partiyamızın inkişafında yeni keyfiyyət dəyişiklikləri yaratdı. Bu gün YAP Azərbaycan cəmiyyətinə, siyasi sisteminə daha bir yenilik gətirir. Partiyamızın Siyasi Şurasının məlumat qərarı milli inkişaf çağırışları ilə uzaşır. Bu qərarın nümunəvi tarixi qərar olacağını düşünürəm".

Nailə Məhərrəmova

"Yeni çağrıışlar parlamentin yeniləşməsini zəruri edib"

Azərbaycanda Nazirərətəmə orqanlarının, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbetlə qarşılanır. Qarşıya çıxan yeni çağrıışlar, cəmiyyətin gözənlərini və digər amillər qanunvericilik hakimiyətində də islahatların dərinleşməsi, parlamentin yeniləşməsini zəruri edib". SIA-nın xəberinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin növbəti plenar iclasında çıxış edərək deyib.

Spiker deyib ki, bildiğiniz kimi Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağırışmasını xahiş edib: "Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığılmışq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək, qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentine müraciət edilməsidir".

"Xalqın tələbinə uyğun yeni parlament formalaşdırılmalıdır"

Hec kimə sərr deyil ki, bu gün Azərbaycan xalqının ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn cənab Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoxal bir vəziyyət yaranıb". SIA-nın xəberinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin dünən keçirilən plenar iclasında çıxış edərək deyib.

O bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyaseti yeni Azərbaycan formalaşdırır: "Bununla yanaşı, xalq müasirleşib, tələbləri artıb, onun düşüncə tərzi, təhlilətmə qabiliyyəti yüksəlib. Bir sözə Azərbaycanda milli və müasir şüur formalaşır və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilciliyimizi mütləq yenidən təsdiq etməliyik. Islahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir". Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksəksəviyyədə yenidən təsdiq etmək üçün bu qərarı destəkləməliyik: "Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalyıq. Biz xarici siyasetimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırılmalıdır".

Nailə Məhərrəmova



Nailə Məhərrəmova

"TANAP Azərbaycan və Türkiyənin Avropa ölkələrinə verdiyi böyük töhfədir"

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü fikirləri özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir. SIA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzətinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, TANAP layihəsinə start verilən gündən başlayaraq, Azərbaycanın bu layihədəki önemli yeri və rolu ilk növbədə ölkəmizin Avropanın enerji təminatçısı rolunu təsdiq edib: "Əbəs deyil ki, kəmərin Avropa ilə birləşən hissəsinin açılış mərasimində dövlət başçımız xüsusile vurğuladı ki, TANAP Türkiye, Azərbaycan və digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir. Belə ki, layihədə iştirak edən hər bir ölkənin öz payı və töhfəsi vardır. Ümumiyyətlə, Azərbaycanın son illər ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Örzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasında, bütövlükde isə, enerji projeleri ilə yanaşı nəqliyyat və s. kimi məsələlərdə təşəbbüskar və ideyaverici kimi çıxış etməsi, faktı dövlətimizin iqtisadi gücünü, qüdrətinin barizi, danılmaz göstəricisidir.

Qarşısında dayanan digər mühüm layihələrdən hesab edilən TAP-in da çox yazın zamanlarda icrasının yekunlaşması Cənub Qaz Dəhlizinin təyin olunduğu vaxtda icrasını temin edəcəkdir ki, cənab İlham Əliyev bu amili xüsusile mərasim iştirakçılarına xatırlatdı. Artıq əminliklə deyə bilərik ki, bu layihələr Azərbaycanın birləşdiriciliyini körpü rol oynamasını, həmçinin mekan olaraq mərkəz kimi qiymətləndirilməsi faktorunu isbat etməkdədir".

"Bu kimi əhəmiyyətli məqamlarda qardaş Türkiye dövlətinin daim Azərbaycana dəstək göstərməsini də əsas amil kimi dəyərləndirməliyik", deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, ölkələrimiz arasında mövcud olan və tarixi əsaslara söykənən möhkəm bağlar yaxın geləcəkdə daha böyük, daha nehəng layihələrin həyata keçirilməsinə geniş şərait yaradacaq: "Biz, gələcəyə inamla baxırıq və gələcəyimizi Türkiye ilə birgə addımlayaraq təyin etməliyik. Çünkü dövlət başçımız da qeyd etdi ki, Türkiyənin uğurları, zəfərləri Azərbaycanın da zəfəridir və bu gün ölkələrimizin Avropanın enerjisini, nəqliyyatını və s. sahələrini təmin edən iki dövlət artıq dönya üçün söz sahibinə çevrilməkdədir. Əlbəttə ki, bütün bu reallıqlar qarşıda dayanan hədəflərimizi də müəyyən edir. Bu hədəflər daha güclü, daha qüdrətli və daha tərəqqi etmək gerçekliyidir".

Ekspert: "TANAP Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən bir layihədir"



Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və eləcə də onun elementi olan TANAP yeni bir mərhələyə qədəm qoydu. Bunu SIA-ya müsahibəsində iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertenin sözlərinə görə, artıq TANAP Avropa sərhəddinə qədər uzanıb və bu isə o deməkdir ki, artıq Azərbaycan öz mavi qazını yalnız Türkiye deyil həm də Avropa bazarına da nəql etmək imkanlarına malikdir.

"Xüsusən TAP-in icrasının 90 faizini yerinə yetirməsi ondan xəbər verir ki, növbəti il artıq Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılması praktik olaraq reallaşacaq. TANAP Azərbaycan üçün, eləcə də bütövlükde region üçün vacib layihələrdən biridir. Əvvələ, Azərbaycan TANAP vəsítəsilə Türkiye bazarına, əlavə olaraq 7 milyard kubmetrə yaxın mavi yanacaq nəql etmək imkanı qazanıb. Eyni zamanda artıq icrası, tikintisi başa çatmaqdə olan TAP layihəsi vəsítəsilə isə Azərbaycan Avropa bazarına birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Bütövlükde Avropa və Türkiye bazarına çıxarılan mənzil qazın həcmi 31,5 milyard kub metrə yüksələcək.

Cənub Qaz Dəhlizi və eyni zamanda TANAP Azərbaycan üçün strateji mövqeyini daha da möhkəmləndirmək baxımından geosiyasi və geoqıtlısi əhəmiyyət daşıyır və Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən bir layihədir. Eyni zamanda Azərbaycanın dövlət gəlirlərinin artmasına birbaşa təsir göstərəcək Cənub Qaz Dəhlizi Azərbaycana mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir getirəcək. Bu isə təbii ki, Azərbaycanın dövlət gəlirlərinin və artıq yeni bir mərhələdən mavi qaz satışından əldə edilən vallyuta hesabına formalaşması anlamına gəlir və praktik olaraq ölkəyə daxil olan vallyutanın həcmiin artırmasına imkan verəcək", deyə ekspert bildirib.

Iqtisadçı alim qeyd edib ki, TANAP region üçün və xüsusən, bizim tərəfdəş ölkələr olan Türkiye və Gürcüstan üçün vacib layihədir.

V.Bayramov layihənin Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşdırıldığına da vurğulayıb. "Etiraf etmək lazımdır ki, TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verdi. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümidi etmirdi. Layihənin smetası böyük idi, maliyyələşmə məsələləri var idi. Amma bütün bunlara rəğmən Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə reallaşdı. Bir menəli şəkildə, Azərbaycanın təşəbbüsü, dəstəyi olmasaçı Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Bu layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əməkdaşlığı daha da gücləndirdi, maliyyə imkanlarının stabil olduğunu və praktik olaraq hərhənsi bir yubanma olmadan maliyyələşdirmənin həyata keçirməsini təmin etmiş oldu. Bu baxımdan da birmənəli şəkildə TANAP və bütövlükde Cənub Qaz Dəhlizi Azərbaycanın region üçün reallaşdırıldığı bir təşəbbüsdür və bütövlükde region hələ uzun müddət ölkə Prezidentinin siyasi iradəsi nəticəsində artıq reallaşmış bu təşəbbüsden faydalana biləcək və xeyli sayıda ölkələr bu təşəbbüsden faydalanaraq enerji təhlükəsizliyini formalaşdırılmış olacaq", deyə iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib.

İnam Hacıyev



XİN başçıları dekabrın 4-də Bratislavada görüşəcəklər

Azərbaycan və Ermənistən xarici işlər nazirlerinin növbəti görüşünün yeri və tarixi məlum olub. SIA TASS-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistən xarici işlər naziri Zöhrəb Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.



Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?




"Bu ilin sonuna qədər əfv sərəncamının imzalanması gözlənilmir". SIA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən biri məlumat verib. Bildirilib ki, növbəti əfv sərəncamının 2020-ci il Novruz bayramı ərefəsində imzalanması ehtimal edilir. "Prezident yanında Əfv Məsələləri Komissiyasının yaxınlarda iclası olmayıb, bu yaxınlarda da keçirilməsi ilə bağlı məlumat yoxdur. Amma Əfv komissiyasının katibliyi işləyir, daxil olan məlumatlar, ərizələr qəbul edilir və onlara bağlı müvafiq rəylerin alınması işləri həyata keçirilir, arayışlar hazırlanır".

Tətərlədaq ki, Prezident İlham Əliyev 16 mart 2019-cu ildə "Məhkum edilmiş bir sərəncamın əfv olunması haqqında" sərəncam imzalamışdı. Sərəncam 431 məhkuma şamil olunub.

Yevlaxda DSX-nin hərbi hissəsində andicmə mərasimi keçirilib

30 noyabr 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andicmə mərasimi keçirilib. Dövlət himminin səslenməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə herbi anda getirildikdən sonra tədbir iştirakçılara Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikli çatdırılıb.



DSX-dan SIA-ya verilən məlumatə görə, mərasimde Ulu Öndər Heydar Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühabizəsinin formalşaması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyenləşdirildiyi mili sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cə



nab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühabizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış edənlər Vətəne, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəfle qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv-lüyüünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin ediləsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühabizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifade edilib. Eyni zamanda Ermənistən ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühabizəsinin Dövlət Sərhəd Xidmətinə həvələ olunması şərəf və qürur olmaqla yanaşı Ali Baş Komandanın Azərbaycan sərhədçisine olan etimad və etibarının ifadəsi kimi dəyərləndirilib. Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnetdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmayı tövsiyə ediblər. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna öündən keçidi ilə başa çatıb.

Birleşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miyakında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanılmışdır.

Dünya əhalisinin, təxminen 10-12 faizini fiziki cəhdən qüsürü insanlar təşkil edir. Əlliyyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların sosial teminatı ildən-ildə daha da yaxşılaşır. Əlliyyi olan şəxslərin maddi və menəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə integrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması, Azərbaycan dövlətinin sosial siyasetinin əsas istiqamətlərindən biridir. Dövlətimizin ildən-ildə artan sosialyünlü büdcəsi də bunu söyləməyə imkan verir.

Bu gün Azərbaycanda 600 mindən artıq əlliyyi olan şəxs yaşayır. Bu da, ölkə əhalisinin 6 faizi cəvərindədir. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır. Son illər əhalinin sayının 1,5 milyon nəfər artmasına baxmayaraq, bu qrup insanların sayıda artım azdır. Buna sebəb isə, reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir. Əlliyyi, o cümlədən, sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu kategoriyadan olan insanlara diqqət və qayğısının təzahüründür. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-ci ildə qəbul edilmiş "Əlliyyi hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlliyyi olan sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiyəqli tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kategoriyalarının, o cümlədən, əlliyyi olan şəxslərin hüquqlarının təminini və müdafiəsi istiqamətində bir sira mütərəqqi islahatlar həyata keçirilib. Müasir dövrümüzdə bu siyaset Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Belə ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş hüquqi islahatların məntiqi nəticəsi



olaraq, dövlətimizin konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Bu sırada əlliyyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi də mühüm yer tutur.

Ölkə Prezidentinin 2006-ci il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında, eyni zamanda, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyini artırmaq sahəsində Milli Fəaliyyət Programında əlliyyi olan şəxslərlə bağlı müdədələr olması dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir.

Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud insanların digər problemləri kimi, onların təhsili də dövlətin diqqət mərkəzində saxlanılır. Belə ki, Azərbaycan da inklüziv təhsilin həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının yaradılması təşəbbüsleri hələ 90-ci illərin sonlarından irəli sürülmüşdür. 2001-ci ildə isə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun icrasının təmin edilməsi məqsədiə Azerbaycan Respublikası Nazirlər Kabinetinə tərefində müxtəlif təyinatlı 9 qərar qəbul olunmuş, eyni zamanda, Təhsil Nazirliyi tərefində "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilini təşkili ilə əlaqədar program (2005-2009-

cu illər)" hazırlanmışdır. Proqrama uyğun olaraq, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə, 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəb yaşı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 avqust 2018-ci il tarixli Sərəncamı Qarabağ müharibəsi əlliyyi və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürü oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə əlliyyi və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ildə güclənməsinə imkan verib. Prezident İlham Əliyev müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əllil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 28 yanvar 2019-cu il Sərəncamı əllil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Prezident İlham Əliyevin qeyd edilən Sərəncamı Qarabağ müharibəsi əlliyyələrinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyiş şərait yaratmaqla, ümumən, ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasetinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Əlliyyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

keçirilməsi də əlliyyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, onların yaradıcılıq imkanlarının və ümumən, cəmiyyətə integrasiyasının dəstəklənməsidir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlliyyələrin problemlərini daim diqqətdə saxlayır. Əlliyyi olan şəxslərin cəmiyyətə integrasiyası, onların istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi və eməklərinin qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası genişlənib. Belə ki, kor və zəif görən uşaqlar üçün İKT-ye çıxışın təmin edilməsi layihəsi üzrə BMT ilə əməkdaşlıq sazişi imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə gözdən əllil şəxslərin və görme qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgelərdə Regional İnformasiya Mərkəzləri yaradılıb. Fond, həmçinin, nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 sayılı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib.

Hazırda əlliyyi olan insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer küresində təqribən iki milyarda yaxın insan əlliyyin doğurduğu problemlərdən eziyyət çəkir. Azərbaycan dövləti isə bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır və sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Zümrüd BAYRAMOVA

Türkiyənin Ədirne vilayətinin İpsala qəsəbəsində TA-NAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi 2-ci ve sonuncu mərhələnin başa çatlığı demək idi". Bu fikirləri SİA-yaya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən mühüm və vacib hissəsinin təşkil etdiyini deyən ekspert söyləyib ki, ümumiyyətə, Cənub Qaz Dəhlizi üç layihədən ibarətdir: "Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP... Türkəyənin Ədirne vilayətinin İpsala "Şahdəniz-2" olmasa idi, GQBK, TANAP ilə TAP olmayıacaqdı. GQBK-nin teməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi".

P. Heydərov söyləyib ki, Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir: "Onun birinci hissəsi keçən ilin, yeni 2018-ci ilin mayında açılmışdı. Bu hadisə

"TANAP" Azərbaycan üçün nə vəd edir?



Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işe salması ilə baş vermişdi. Həmin ilin iyun ayının 12-də isə Türkəyənin Əskişəhər bölgəsində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-in istifadəyə verilməsiyle bağlı resmi açılış olmuşdu".

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-in istifadəyə verilməsi tekce Azərbaycana xidmət etməyəcək: "Azərbaycan sürətə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də laiyəhə dəstək vermələri məhz bununla əlaqədardır".

"Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməye qadir olsa da, gələcəkdə onun ötürürlük qabiliyyətini iki dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Cənub Qaz Dəh-

"YAP bu təşəbbüsü ilə siyasi davranış nümunəsi ortaya qoydu"

Son dövrlərdə Azərbaycanda bir sıra sahələri əhatə edən islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə yeniliklərə, inkişafa imkanlar yaradır". SİA-nın xəbərini görə, bunu Milli Məclisin deputatı Sahiba Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edərən deyib. O bildirib ki, bütün sahələrdə həyata keçirilən yenileşmeden parlament də kənardə qala bilməz: "Bu baxımdan Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarından çıxış edərək, Milli Məclisin buraxılması ilə bağlı müraciət edib". S.Qafarova qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu: "Öz fealiyyətində hər zaman yeniliklərə açıq ola YAP bu gün daha bir ilke imza atdı və bu addımın xalqımızın üçün xeyli olacağına inanırıam".



çışış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarətdir. Azərbaycan qazı tezliklə

Avropaya axmağa başlayacaq".

Nailə Məhərrəmova

Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin yap.org.az-a müsahibəsi

- *Əli müəllim, bugünlərdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Azərbaycan parlamentinin buraxılmasına təşəbbüs ilə çıxış etdi. Bu təşəbbüs necə şərh edərdiniz?*

- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunur. Qeyd etməliyəm ki, müzakirələr çox pozitivdir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykenir. Artıq məsələ ilə əlaqədar Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar parlament rehbərliyinə müraciət edib və məsələ bu gün parlamentdə müzakirə olunacaq.

İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətə yeni mərhəlesi başlandı. Bu islahatlar həm dövlət idarəetməsini əhatə etdi, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verildi. Bu gün birmənəli demek olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmər münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.

Bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin formalşdırılması, peşəkar insanların, idarəciliq sahəsində formalşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında idi. Eyni zamanda, bilirsınız ki, dövlətimizin başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalandı. Çünkü məhkəmə sisteminde həyata keçirilən islahatlar təbii ki, iqtisadi islahatlar dəstək olmalıdır.

Onu da qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarile dövlət başçısının siyasetini dəstəkləmişlər.

Həmçinin, öten dövrə parlamentdə ni-zam-intizam gücləndirilib, 2016-ci ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyllər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı müəyyən yeniliklərə ehtiyac var.

- *Bu yeniliklər nədən ibarətdir? Sizcə, parlament islahatları Milli Məclisin qanunvericilik sahəsində daha keyfiyyətli fəaliyyət göstərməsinə nə dərəcədə təsir göstərəcək?*

- Etiraf etməliyik ki, bu gün parlament üzvlərinin həm qanunvericilik sahəsində, həm də islahatlara ictimai-siyasi dəstək vermək baxımından yenilənməsinə ehtiyac var. Xüsusi vurgulamaq istəyirəm ki, cənab Prezidentin məhz parlament üzvü olan şəxslərin icra strukturlarında rəhbər



vəzifələrə təyin olunması da dövlət başçısının parlamentdə göstərdiyi etimadın bir formasıdır.

Amma biz görürük ki, qanunvericilik prosesinin çox böyük hissəsi qanunvericilik təşəbbüsü subyekti kimi məhz cənab Prezidentin öhdəsinə düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, parlament qanunların hazırlanması prosesinde daha aktivlik nümayiş etdirməlidir. Sözsüz ki, Milli Məclisdə cəmiyyətimizi, ictimaiyyətimizi temsil edən bir çox nüfuzlu şəxsler var. Onlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini özündə ehtiva edirlər, həm gənclər, həm yaşlı nəslin nümayəndələri var. Müxtəlif sahələrin insanları var ki, səhiyyə, sosial, elm və s.sahədə çox yaxşı tanınırlar. Amma peşəkar hüquqşunasların, iqtisadçıların, xüsusiətli yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günün zərurətidir. Bu baxımdan, mən hakim partiyanın məlum qərarını alqışlayıram.

Bilirsiniz ki, YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Amma YAP-in bu qərarı nümunəvi bir siyasi mədəniyyətdir. Partiya növbəti seçkilərə getmək iddiasını ortaya qoymaqla həm özüne əminliyini nümayiş etdirir, həm də keyfiyyətə yeni tələblərə cavab verən, təbii ki, həm indiki deputat korpusunda təmsil olunan, həm də partiya üzvləri olaraq digər orqanlarda çalışan insanların bu prosesə cəlb olunması ilə töhvə vermək niyyətindədir. Mən əminəm ki, YAP-in bu qərarı parlament tərəfindən dəstəklənəcək. Məlumat üçün deyə bilerəm ki, bitərəflər də bu məsələdə öz müsbət fikirlərini bildiriblər.

- *Bu məsələnin hüquqi baxımdan həlli qaydaları haqqında nə deyə bilərsiniz?*

- Hüquq baxımdan 2016-ci ildə Konstitusiyaya dəyişikliklərə bağlı keçirilən referendumda çox vacib məsələ həllini tapdı. Əgər o vaxta qədər yalnız parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyəti var idisə, referendumdan sonra Konstitusiyada Prezidentin də parlamenti buraxmaq səlahiyyəti təsbit olundu. Beləliklə, ədalətli balans yarandı. Əsas Qanun 98-ci maddəsi qeyd edir ki, hansı halarda Prezident Milli Məclisi buraxa bilər. Onu qeyd edim ki, bu, Prezidentin müstəsna səlahiyyətidir, hüququdur.

İndiki vəziyyətdə isə Milli Məclisdə YAP-ı təmsil edən deputatlar parlamentin buraxılması ilə bağlı müraciət qəbul ediblər. Bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq mənasını daşıyır.

Milli Məclis də Konstitusiyanın 95-ci

maddəsinin 3-cü hissəsinə əsaslanaraq zəruri bildiyi məsələlərə dair qərarlar qəbul etməlidir. Əger çoxluq belə bir müraciət edibə, demək ki, bu zəruri haldır və Milli Məclis həmin məsələyə baxıb öz qərarını qəbul edəcək. Əlbette ki, belə bir qərar qəbul olunarsa, növbəti mərhələdə cənab Prezident Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə istinadən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.

Hesab edirəm ki, bu hadisə bizim parlamentarizm tarixində ilk dəfə baş versə də, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyət nümayiş etdirməsi baxımdan və məsələdən əksəriyyəti YAP üzvləridir və əminəm ki, YAP-in ireli sürəcəyi yeni namizədləri xalqımız dəstəkləyəcək. Ümidvarıq ki, bu namizədlər peşəkar siyasi xadimlər, hüquqşunaslar və iqtisadçılar olacaqlar,

Bu situasiya təbiidir və günün tələbdidir. Heç bir halda bizim opponentlərim burada hansısa bir siyasi problemlərin olması ilə bağlı arqumentlərə söykənməlidirlər. Azərbaycanda iqtidar-xalq birliliyi mövcuddur və bu birliyə söykənərək YAP Siyasi Şurası belə bir qərar qəbul edib.

- *Əli müəllim, radikal müxalifətin nümayəndələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibəiniz necədir?*

- Bu iddiaların nə indi, nə keçmişdə, nə də geləcəkdə heç bir əsası ola bilməz. Onlar iddiaları ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s. Müxalifətin nəzərinə çatdırıbm ki, Yeni Azərbaycan Partiyasının seçkiləri saxtalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-Müssavat cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərde xalqımız Ulu Öndər Heydər Əliyevin siyasetinə, bu siyaseti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib.

Yeni Azərbaycan Partiyasının rehbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasetin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu qərarı qəbul etmək həm də əminliyimizi nümayiş etdiririk. Əgər Yeni Azərbaycan Partiyası əmin olmasayı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrə seçki prosesində iştirak etmək həm asandır, həm də şərefdir. Sadəcə, yeni seçkilər elbette ki, YAP-in parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanların həm yenidən parlamentdə görmek iradəsini ortaya qoyur, eyni zamanda ənənəvi olaraq sıralarının gəncəşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədiyyinin irəli sürülməsidir.

Əminəm ki, parlament bütövlükde bu qərarı dəstəkləyəcək və yeni parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib geləcək. Sadəcə olaraq, hazırda parlament üzvlüyünə namizədlərin seçimində günün tələbi, cəmiyyətin çağırışları daha ciddidir. Məhz bu çağırışlara adekvat olaraq bu addım atılıb.

Mənəvi vüqarlı Mehriban xanım!



ADPU-nun sabiq pedaqoqu, Mürsəlova Ofeliya Mürsəl qızı

Aidə xanımdan xalqa ərməğan
Adı el-obanın dilində dastan,
Sevimli Şərəflə, Şöhrətli İnsan,
Mənəvi vüqarlı Mehriban xanım!

Höküm qətiyyətli, qərarı qəti,
Qəlbində cəmlənib xalqın qüdrəti,
Başında ucalıq, kişi qeyrəti,
Mənəvi vüqarlı Mehriban xanım!

Sən zamanla bu gün ayaqlaşırsan,
Cəbhədə əsgər tek hey vuruşursan
Xalqın xoş günüycün çox çalışırsan,
Mənəvi vüqarlı Mehriban xanım!

Sən hifz eyləsin Ulu Yaradan,
Daima qorusun xata-bələdan,
Xoş sədalar gəlsin eldən-obadan,
Mənəvi vüqarlı Mehriban xanım!

TANAP Gürcüstanın tranzit ölkə kimi rolunu daha da artıracaq

Tranzit ölkə olaraq Gürcüstan üçün TANAP layihəsi həm siyasi, həm də iqtisadi cəhətdən çox əhəmiyyətdir. SİA interfaks.com.ua saytında yayımlanan məlumatda istinadən xəber verir ki, bunu baş nazir Georgi Qaxaria deyib.

Məlumatda qeyd olunur ki, baş nazir Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması, təbii qazın Azərbaycandan Avropaya nəql edilməsi ilə Gürcüstanın tranzit ölkə kimi rolunun daha da artacağı söyləyib.

“Ölkəmiz in təkcə iqtisadi, siyasi, sosial və mədəni baxımdan deyil, həm də enerji mənbələri baxımdan körpü rolunu və funksiyasını yerine yetirməsinin nə qədər vacib olduğunu hamımız yaxşı başa düşürük”, deyə G.Qaxaria şənən günü jurnalistlərə açıqlamasında layihəni yüksək qiymətləndirib.

Bununla yanaşı, o, Gürcüstan hökuməti üçün ən vacib problem olan sürətli iqtisadi artım, yeni iş yerləri və milli təhlükəsizlik olduğunu vurgulayıb, TANAP-in bu istiqamətə rolunu qeyd edib. “TANAP layihəsi bütün bu istiqamətlərə cavab verir. Buna görə də bu gün qonşularımız və dostlarımızla birləşdə keçirilən TANAP layihəsi artıq Avropanın sərhədlərinə yaxınlaşan ve Azərbaycan qazını Gürcüstan üzərində Avropa bazarına nəql etməye imkan verən zaman bizim üçün son dərəcə vacibdir”, deyə Qahariya diqqətli cətdir. “Əlbəttə ki, bu kontekstdə həm siyasi, həm də iqtisadi cəhətdən Gürcüstan tranzit funksiyasını öz üzərinə götürür”, deyə Gürcüstanın baş naziri vurgulayıb.



Yeni Azərbaycan Partiyası “Xalq üçün” devizi ilə seçki təbliğatına start verdi

30 noyabr 2019-cu il tarixdə Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisində də ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək fealiyyətla başlayıb. YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədləkləri irəli sürülmüş şəxslərin və təbliğat materiallarının yayılmasına başlanılıb.

Kurdəmir



Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar hal-hazırkı qədər partiyamızın icra Katibliyi tərəfindən verilən tövsiye və tapşırıqlara uyğun olaraq, müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirmekdədir. “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi de bələdiyyə seçkiləri ilə əlaqədar operativ fealiyyətə başlayıb. Qərargah üzvləri, partiya fealları budefəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərber edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılırlar. Təbliğat-təşviqat kampaniyasının başlaması ilə əlaqədar Yeni Azərbaycan Partiyasından namizədləkləri irəli sürülən bələdiyyə üzvlərinin plakatları məntəqələr üzrə müvafiq ayrılmış lövhələre yapışdırılıb. Bu prosesi, əsasən, partyanın genç feallarından ibaret olan qrup həyata keçirib. YAP Kürdəmir rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası Yeni Azərbaycan Partiyasından bələdiyyə üzvlüyünə namizədləkləri irəli sürülen şəxslərin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb. İnanırıq ki, seçicilərimiz hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəflİ inkişafının davamlı olması naməne Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Qaradağ

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı bələdiyyəyə üzvlüyü irəli sürülmüş partiya üzvlərinin təşviqat kampaniyasına start verib. Partiya tərəfindən rayonda 11 bələdiyyə üzrə 123 nəfərin namizedliyi irəli sürürlüb. Müvafiq prosedur qaydalara layiqincə əmel etmək üçün partiya feallarının iştirakı ile treninglər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gelməkla xalqın etimadını əməli işlərlə doğrultmaqdır. Xatırladaq ki, “Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim



planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsverme gününe 23 gün qalmış başlanıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılıb. Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılacaq.

Binəqədi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasını



na start verib. İlk növbədə, partyanın rayon təşkilatının gənclər birliyinin fealları namizədlərin şəkilləri əks olunan təbliğat vasitələrini rayonun ərazisində yerləşən Daire Seçki Komissiyalarının məntəqələrində quraşdırılmış təbliğat lövhələrində yerləşdirmişlər. Məlumat üçün bildiririk ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Binəqədi rayonunda fealiyyət göstərən 5 bələdiyyə üzrə 81 yərə YAP Binəqədi rayon təşkilatı tərəfindən 81 nəfər namizəd irəli sürürlüb.

Samux

Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında olduğu kimi, YAP Samux rayon təşkilatında da 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə

ciddi hazırlıq prosesləri davam edir. Bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də xüsusi feallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb. YAP Samux rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri də bələdiyyə seçkiləri ilə əlaqədar operativ fealiyyətə başlayıblar.



YAP Samux rayon təşkilatının fealları YAP namizədlərinin şəkillərini və bələdiyyə seçkilərinə dair plakatları qanuna müyyən olmuş yerlərdə yapışdırırlar. Təşviqat materiallarının yapışdırılması prosesi uğurla həyata keçirilir. Bundan eləvə olaraq ayrı-ayrı bukletlər və təbliğat-təşviqat materialları da seçicilərə paylanacaq.

Şəmkir



Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədliyi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər və səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat başlandı.

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı bu gündə bələdiyyəyə üzvlüyü irəli sürülmüş namizədlərin təşviqat kampaniyasına start verib. Partiya fealları bələdiyyə seçkisində YAP-in namizədlərinin təşviqat plakatlarını qanuna müyyənəşdirilmiş yerlərdə yapışdırırlar.

3 dekabr 2019-cu il

Yeni Azərbaycan Partiyası “Xalq üçün” devizi ilə seçki təbliğatına start verdi

Əvvəl Səh. 11

Partiya tərəfindən rayonda olan 42 bələdiyyə üzrə 400 nəfərin namizədliyi irəli sürürlər. Müvafiq prosedur qaydalarla layiqince əməl etmək üçün partiya feallarının iştirakı ilə treninglər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkide də qalib gəlməkələ xalqın etimadını əməli işlərle doğrultmaqdır.

Tərtər

Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında olduğu kimi, YAP Tərtər rayon təşkilatında da 2019-cu il dekabrin 23-də keçiriləcək bələdiyyə seçkileri ilə



əlaqədar təbliğat-təşviqat kampaniyasına start vermişdir. YAP Tərtər rayon təşkilatının fealları YAP tərəfindən namizədliyi irəli sürürlən namizədlərinin şəkillərini və bələdiyyə seçkilerinə dair plakatları qanunla müəyyən olmuş yerlərdə yapışdırıblar. Təbliğat-təşviqat materiallarının yapışdırılması prosesi uğurla həyata keçirilib.

Gəncə

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına başlayan Yeni Azərbaycan Partiyası bütün seçki proseslerində olduğu ki-



mi, bələdiyye seçkisine də yüksək ab-hava ilə başlayıb. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində de bələdiyyə seçkili ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürürlən namizədlərin təbliğat işlərinə start verilib.

Qərargah üzvləri və partiya fealları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərber edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılırlar.

Gənc partiya fealları təbliğat-təşviqat kampaniyasına Gəncə şəhərində mövcud olan 4 Daire Seçki Komissiyasının və 107 mentaqə seçki komissiyalarının dislokasiyalarını görə, Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarının və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədləkləri irəli sürülmüş 43 nəfərin vahid formada hazırlanmış plakatlarını asmaqla başlamışdır. Bunlardan əlavə, ayrı-ayrı bukletlər və təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaq və partiya fealları YAP-in seçki programı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Ağcabədi

23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkili ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan partiyası tə-



rəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin şəkilləri və digər təşviqat materialları təşviqat lövhələrinə və müəyyən olmuş yerlərdə yapışdırılması prosesini uğurla sona çatdırıb. YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin üzvləri bu kampaniyada xüsusi feallıq göstərirler. Ağcabədi rayonunda 41 bələdiyyə üzrə 361 nəfər yere YAP Ağcabədi rayon təşkilatı tərəfindən 361 nəfər namizəd irəli sürülmüş, onlardan 358-i qeyde alınmışdır.

YAP Ağcabədi rayon təşkilatı YAP-dan olan namizədlərin seçilməsi üçün mövcud qanunvericilik çərçivəsində bütün təbliğat və təşviqat proseslərində fəal iştirak edərək seçkilerde qalib gəlmək üçün bütün qüvvələrini səfərber etmişlər.

Quba

Ölkəmizin ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyası, əvvəlki illərdə olduğu kimi, bu dəfə seçki prosesine fəal qoşulub.

23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkili ilə əlaqədar, ölkəmizin bütün regionlarında olduğu kimi, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyasına start verilib.

Rayonda olan 34 bələdiyyəyə YAP Quba rayon təşkilatı tərəfindən 332 nəfərin namizədliyi irəli sürülmüşdür və namizədlərin fotosəkilləri və təşviqat materialları müvafiq seçki məntəqələrinə təşviqat lövhələrdən asılmışdır. Rayonda bələdiyyə seçkili ədaletli, şəffaf, müvafiq seçki qa-



nunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacaq və bu seçkilerdə də Yeni Azərbaycan Partiyası yenidən qalib gələcəkdir.

QUSAR

Dekabrin 23-də keçiriləcək bələdiyyə seçkili ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start verildi. YAP Qusar rayon təşkilatının üzvləri partiya tərəfindən bələdiyyə üzvlü-



yünə namizədləkləri irəli sürünlərin fotosəkilləri və təbliğat şəhərini təbliğat lövhələrinə vurublar.

Qeyd edək ki, bələdiyyəyə YAP Qusar rayon təşkilatı tərəfindən 265 nəfərin namizədliyi irəli sürülmüşdür.

AĞDAM

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkili ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədləkləri irəli sürürlən 14 bələdiyyə üzrə namizədlərin şəkilləri və təbliğat-təşviqat şəhərini lövhələrə yapışdırılıb.

Ardı Səh. 13

Yeni Azərbaycan Partiyası “Xalq üçün” devizi ilə seçki təbliğatına start verdi

Əvvəli Səh. 12

Bütün siyasi kampaniyalarda olduğu kimi, ölkəmizdə keçiriləcək belədiyyə seçkilərinə də yüksək hazırlıq işləri apar-




maqla, Yeni Azərbaycan Partiyası tərefindən irəli sürülmüş namızədlər yüksək səviyyədə təbliğ ediləcək.

İSMAYILLI

23 dekabr 2019-cu il tarixdə keçirələcək Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin təbliğat - təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Mə-



kəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat - təşviqat tədbirləri çərçivəsində bələdiyyə üzvülüyünə namızədi Yeni Azərbaycan Partiyası tərefindən irəli sürülmüş namızədlərin seçki plakatlarını Seçki Məcəlləsinin tələbləri-



nə uyğun müəyyənleşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərefindən təbliğat - təşviqat işlərinin yüksək səviyyədə təşkil üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Rayon təşkilati seçki prosesinin, əvvəlki illərdə olduğu kimi, bu seçkilərin də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının təhləblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf və ədalətli şəkildə keçiriləcəyinə əminliyini bildirib.

**RƏFIQƏ HÜSEYNÖVA,
Zümrüd BAYRAMOVA**

BSU-da Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlər keçirilir. Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin və pedaqoji fakültəsinin pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə universitetdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova çıxışında C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsnə rol oynadığını və bütöv bir edəbi məktəb formalasdırın qüdrətli şəxsiyyət olduğunu qeyd edib. S.Cəfərova vurğulayıb ki, Ana dilinin saflığı uğrunda daim mübarizə ap-



mış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəşr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbaşəri dəyərlərin vəhdətini ehtiva edir.

Tədbirdə tələbələrin ifasında Cəlil Məmmədquluzadənin və Həmidə xanımın



məktubları əsasında hazırlanmış səhne nümayiş olunub.

Sonra Azərbaycan filologiyası fakültəsinin tələbələrinin məruzələri dinlənilib, eləcə də, fakültənin dekan müavini Yaqut Baxışova çıxışında tədbirin tələbələrin maarifləndirilməsi istiqamətindəki ehəmiyyətindən danışib.

Sonda tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürnamə təqdim olunub.

Zümrüd BAYRAMOVA



AMEA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dünən AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anim günü həsr olunan tədbir keçirilib. Konfransı akademik Isa Həbibbəyli açaraq müasir müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışib. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, cüçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

AMEA-nın vitse-prezidenti tarixə ekskurs edərək müxtəlif dövrlərdə Ümummilli Liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edib. O, xalqımızın həyatında və tarixində müstəsnə rolən Dahi Şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.

Akademik Isa Həbibbəyli Dahi Liderin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, eyni zamanda, AMEA-nın bugünkü fəaliyyətində böyük xidmətlərindən danışib. Diqqətə çatdırıb ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrə ölkəmizdə elmin, o cümlədən, AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşib. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlisişindən sonra akademianın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.

İsa Həbibbəyli onu da qeyd edib ki, hazırda ölkəmizdə Ulu Öndər Heydər Əliyevin böyük ideyaları ardıcılıqla və dönmədən, uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətə inkişaf etdirərək yeni sabahlara doğru aparır.

Tədbirdə akademik İradə Hüseynova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və professor Rəna Mirzəzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasına əvəzsiz rolundan söz açıblar.

Daha sonra Toğrul Salmanzadə “Heydər-xalqım” şeirini səsləndirib. Tədbirdə “Heydər Əliyev və dövlət qadın siyaseti” filmi nümayiş etdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

3 dekabr 2019-cu il

Eks-spikerdən Əli Kərimli-Cəmil Həsənlə cütlüğünə növbəti həmlə

Rəsul Quliyev: "Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz"

Eks-spiker Rəsul Quliyevin "Milli Şura"nın rehbərliyinə və ümumiyyətlə, "strukturuna" sərt ittihamları davam edir. Tərəfləri "əcaiblər yığnağı" adlandıran R.Quliyevə görə, bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir. O bildirib ki, "Milli Şura" Azərbaycan xalqını təmsil edir" kimi çeynənmış, yalançı şúarları işlətmək lazımdır.

"Milli Şura" yarananda, bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər" deyə bildirən eks-spiker adıçəkilən qurum rehbərliyinin orada "ziyalılar" toplaşması ilə bağlı iddialarına qarşı da sual edib ki, bəs indi kimləri ve hansı partiyaları təmsil edir bu "Milli Şura"? Sİ-TAT: "Ola bilər kimlərse "şura"nın Xalq Cəbhəsi (ölkədə Xalq Cəbhəsi adı altında 3-4 partiya var) ve ziyalıları təmsil edir" iddiasında olsun. "Milli Şura"nın rehbərinin hansı Xalq Cəbhəsi olduğunu bilirok. Bəs ziyalılar deyəndə, nə nəzərdə tutulur?"

"Bu insanların hansı səviyyədə reallıqdan



**uzaq olduqlarını
görməmək mümkün
deyil"**

R.Quliyev "Milli Şura" rəhbərlərinin, xüsusilə, Ə.Kərimlinin və C.Həsənlinin parlamentin buraxılması ilə bağlı təşəbbüsə öz təbirlərinə, don geyindirmələri məsələsinə də ilginc şərh verib. "Erkən seçkilərin keçirilməsi ilə əlaqədar, bu heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddələrini oxuyanda, bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyil" deyə bildirən eks-spiker, bütövlükdə, "Milli Şura"nı aşağı səviyyəli

təşkilat və çeynenmiş frazalardan ibarət cizma-qara yazan adamların yığnağı adlandırıb: "25 ildir hər addımباşı biabırçılıqla meğlub olan bu təşkilatın yenidən 15-20 il bundan önce qəbul etdiyi bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm-tələsik tullanıb, ortaya düşməz. Əvvəl proseslərin inkişaf istiqamətlərini hökumətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər... Bunları düşünənlərin olmadığı bir təşkilat, ancaq belə bəyanatlar vere bilər. Bu bəyanatınızla sizler yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz və ya hökuməti sövdəleşməyə çağırırsınız. İçinizdə sövdəleşmə namine indiki hökumətin siyasetini alqışlayacaq adamlarımız az deyil".

Göründüyü kimi, R.Quliyev "Milli Şura"-AXCP cütlüğünü hakimiyətə işləmək məsələsində də ittihəm edib və onların hər zaman düşərgəye xəyanət etdiklərini bildirib. Bu isə müxalifət təmsilcilərinin çoxdanlı və köhnəlmış ittihamlarıdır. Lakin fakt budur ki, artıq onun bu ittihamları arxasında bir həqiqət dayanır - onlar yenidən biabırçı şəkildə uduzacaqlarının fərqinə variqlar.

Rövşən RƏSULOV



**"Milli Şura" ölkə və xalq
namına reallaşdırılan
islahatlara qarşı çıxır**

*"ReAl" partiyası isə həqiqəti
görüb və dərk etdiyi üçün
qaragürühçular tərəfindən
"xəyanətkar" adlandırılır*

"Milli Şura" ilə "ReAL" partiyası arasında qarşıdurmalar davam edir. Hələ bir müddət əvvəl, Cəmil Həsənlinin İlqar Məmmədovun partiyasını satqınlıqda ittihəm etməsi qarşı tərəfin funksionerlərini yenidən hərəkətə keçirib.

Qarşıdurmanın təhlilini apararkən, bir məqam öne çıxır. Daha dəqiq desək, Azərbaycan müxalifətinə təmsil edən siyasi qurumların ittihamları təzadlara söykənir. Belə ki, "Milli Şura" ölkədə itaətsizliyin və anarxiyanın tərəfdarı olduğunu dəfələrlə göstərməyə cəhd etsə də, "ReAl" bunun ekşinədir və aparılan islahatları dəstəkləyir.

**Bu qurumun sosial bazası ilə
yanaşı, xalq arasında
dəstəyinin olmaması
da faktdır**

Beleliklə, "Milli Şura", əsasən, icazəsiz mitinqlər yolu ilə, ölkəni təlatümlər yolu sürükleməklə, qanunlara riayet etməyi üstün tutur. Lakin bu qurumun sosial bazası ilə yanaşı, xalq arasında dəstəyinin olmaması da faktdır. İ.Məmmədovun partiyası isə Azərbaycan hakimiyətinin apardığı uğurlu siyasetə - Avropa institutları ilə qarşılıqlı təmaslar, ölkədə sosial problemlərin köklü həlli istiqamətində həyata keçirilən siyaset və s. islahatlara sağlam dəstək göstərir. Məhz reallığı dərk etmək məsəlesi "Milli Şura"nın qarşı tərəfi xəyanətdə ittihəm etməsinə səbəb olub.

**Burada əsas məsələlərdən
biri də qrant davasıdır**

Onu da unutmamalıq ki, hər iki tərəf özlərini "ana müxalifət" olmaqdə iddialı olduğunu deyib. Yəni "ana müxalifət" olmaq iddiası təkçə "narazı" elektoratla işləmək istəyindən irəli gelmir. Burada əsas məsələlərdən biri də qrant davasıdır. Amma görünən kimi, tərəflərin qarşılıqlı ittihamları bununla da tükənmir. Daha doğrusu, hazırda müxalifət ölkədə yürüdülən uğurlu siyaset və xalqın bu siyasetə dəstək göstərməsi reallığı qarşısında aciz vəziyyətə qalıb. Bu acizlik isə onların uğursuz arzularının qarşısına sədd çəkir. Hər halda, bu sədələrdən biri də xalqın hakimiyətə verdiyi dəstəkdir. "ReAl" partiyası bunu anlasa da, "Milli Şura"nın qaragürühçuları həmin gerçəkliyi anlamır, ya da anlamazlığı vurmaqla, xalqın və ölkənin rifahına qarşı öz qaragürühçü mövqeyini sərgiləyir...

GÜLYANƏ

Ermənistən ciddi şəkildə cəzalandırılmalıdır

Ekspertlər bu fikirdədir

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Dağılıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması üçün iki ölkənən rəhbərlərin arasında görüşlərin intensivləşdirilməsinin vacibliyini bildirib. Söhbət etdiyimiz müsahiblərimiz isə bu tip görüşlərin münaqişənin həllinə töhfə verəcəyinin inandırıcı olmadığını və bunun səbəbini işgalçı Ermənistən rəhbərliyinin münaqişənin həllində tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirdilər.

**Politoloq Qabil Hüseynli:
"ATƏT-in Minsk
Qrupunun həmsədrləri
Ermənistənə
təzyiqlər etməlidir"**



- İndiyə qədər Ermənistən tərəfinin davranışlarını təhlil etdikdə, görünür ki, Dağılıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması üçün iki ölkənən rəhbərlərinin növbəti görüşünün keçirilməsi üçün konstruktivlik elementləri yeterince deyil. Görüşə qədər, heç olmasa, xarici işlər nazirləri səviyyəsində irəliləyişləri təsvir edəcək sənədlərin hazırlanması mümkün olsaydı, o zaman Azərbaycan Prezidenti ilə Ermənistən baş naziri arasında görüşünün də səmərəli olacağı barədə danışmaq olardı. Bu gün danışqlar prosesi dayanıb, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışqlar prosesini canlandırmaya səy göstərir və bunu da iki ölkənən rəhbəri arasında görüşünü təşkil etmekle, həyata keçirmək isteyirlər. Ümumiyyətə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistənə qarşı mü-

və beynəlxalq təşkilatlar lazımı cavabını verməlidirlər. Belə bir şəraitdə prezidentlərin növbəti görüşünün neticə verəcəyini də düşünmək çətindir. Əger ATƏT-in Minsk Qrupu həmsədrləri də, BMT-də və beynəlxalq təşkilatlarda Dağılıq Qarabağ münaqişəsi ilə bağlı görüşləri keçirmək isteyirlərse, bu, müsbət haldır, amma bu görüşdə irəliləyişləre nail olmaq isteyirlərse, Ermənistəni konstruktiv olmağa dəvet etməlidirlər.

**Siyasi şərhçi Azər Həsərət:
"Dağılıq Qarabağ
münaqişəsi ilə bağlı
müzakirələrin**

aparılması vacibdir"

- Təbii ki, istənilən məsələnin həllində



danişqlar prosesi vacibdir. Dağılıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması vacibdir, özellikle də ölkə rəhbərlərinin daha intensiv şəkildə bir araya gəlmələri vacibdir. Bu baxımdan, təklifin irəli sürülməsi yerinə düşür. Ümumiyyətə, ister Azərbaycan, ister Ermənistən tərəfindən bu addımları sürətləndirmək vacibdir. Çünkü artıq 30 ildir ki, Dağılıq Qarabağ münaqişəsi davam edir və bu gün də bu problem öz həllini tapa bilmir. Üstəlik də, Ermənistən kimi iqtisadiyyati çökmüş bir dövlət öz əzif ciyinlərində Dağılıq Qarabağ kimi ağır bir yükü bundan sonra artıq daşıyacaq gücə deyil. Ona görə də, danişqları intensivləşdirməyin vacibliyini qəbul edirəm. Azərbaycan Prezidenti hər zaman danişqlara hazır olub və bu təklif də onun tərəfindən yəqin ki, müsbət qarşılınan. Amma ümumilikdə, Dağılıq Qarabağ münaqişəsinin həllinə bunun ne vərə bilecəyi ilə bağlı proqnoz vermək bir qədər çətindir. Hər halda, bu son prosesləri nəzəre alaraq, deyə bilərik ki, en azından prosesin sürətləndirilməsi üçün müəyyən razılaşmalar əldə edile bilər.

Rövşən NURƏDDİN OĞLU

Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyət istiqamətləri

Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllülüklük əsasında fəaliyyət göstərən ictimai-yaradıcı təşkilatdır. O 1000-dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli olaraq, AJB istisnasız, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını, bütünlükle, əhatə edən ümumrespublika təşkilatıdır.

AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşgül olur, Kütłəvi İformasiya Vəsitələrin (KİV), azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilmesi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 iyul Milli Jurnalistikə Gündə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabının adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalasən cüzi gelirinə baxmaya-raq, qaćqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına və təqaüddə olan mətbuat işçilərinə yardımalar edir.

Azerbaycan Jurnalistlər Birliyi, ilk olaraq, 1955-ci ilde, Azerbaycan KP MK-nin qərarı ilə Azerbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənet Arxivində saxlanılan sənədlərdə, 1955-1959-cu illər arasında, Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədile təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var.

Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar, Təşkilat Bürosunun sədri, həmin illərdə AKP MK-nın Təbliğat və Teşviqat Şöbəsinin müdürü vəzifəsində çalışmış Şixəli Qurbanovun Azərbaycan KP MK-nin Bürosuna göndərdiyi fevral 1959-cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.İKP-nin növbədən-kənar XXI qurultayından sonra keçirilməsi xahiş olunur,

Təşkilat Bürosunun sədri Şixəli Qurbanovun SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosuna göndərdiyi 19 mart 1959-cu il tarixli məktubunda isə Azərbaycan jurnalistlərinin ilk təsis qurultayıının 28 mart 1959-cu ilde keçiriləcəyi bildirilir. Azərbaycan Jurnalistlər İttifaqının yaradışı rəsmen bu tarixlə başlavır.

Ötən 50 il ərzində Azərbaycan Jurnalistlər İttifaqı şərəfli yol keçərək, respublikada peşəkar jurnalistikanın yaranmasında müstəsna xidməti təsmin etmişdir.

mətlər göstərmiş, azad sözün, çox-fikirliyin keşiyində dayanmış, Ölkenin ictimai-siyasi həyatında baş veren hadisələrə əvvəl münasibət bildirmiş və jurnalistlərin sosial problemlərinin həllində yaxından iştirak etmişdir.

1990-cı ilin 20 Yanvar hadisələrindən sonra, Bakıda kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün, Azərbaycan Jurnalistlər İttifaqının Katibliyi yanvarın 30-da, Gəncə şəhərində, idarə Heyətinin plenumunun keçirilməsi haqda qərar qəbul edir. Plenumda mövcud şəraitlə bağlı jurnalistlərin qarşısında duran vəzifələr geniş müzakirə olunur. Bakıda və ölkənin digər bölgelərində baş verən qanlı hadisələrin səbəbkarları kəskin tənqid edilir, müttefiq respublikaların parlamentlərinə, Jurnalistlər İttifaqlarına, o cümlədən, BMT və BJF-yə müraciət qəbul olunur. Həmin vaxtlarda respublikada poçt və teleqraf nəzarətdə olduğundan, AJİ (AJB)-nin əməkdaşları bu müraciəti faciəni əks etdirən fotolarla birlikdə Dağıstanə apararaq, oradan lazımı ünvanlara göndərirlər.

Bunun davamı kimi, plenumda AJİ-nin SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda böyük səs çoxluğu ilə qərar qəbul edilir. İndiyə qədər Azərbaycan Jurnalistlər İttifaqının 9 qurultayı keçirilib. 1992-ci ildə keçirilən 8-ci qurul-

1992-ci ilde keçmişin 8-ci qurultayda təşkilatın adındakı "ittifaq" sözü "birlik" sözü ilə əvəzlənərək, Azərbaycan Jurnalistlər Birliyi adlandırılıb.

Ayrı-ayrı vaxtlarda İsrafil Nezərov, Kamran Rehimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov, Hacı Hacıyev kimi jurnalistlər təşkilata sədrlik etmişlər. 2006-cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şixlıdır.

AJB peşə etikasına ciddi əməl edir: 1. Həqiqətə xidmət, dəqiqlik və obyektivlik. Jurnalistikanın ali məqsədi həqiqəti yagmaqdır, obyektivlik isə esas peşəkarlıq meyarıdır. 2. İnfomasiya qaynaqlarına saygılı yanaşma. Jurnalist məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədi ilə hədələmeye, güttetibiqinə və ya təhdidə yol verme-

habele, biznes fealiyyeti ve maliyye bazarları barədə məlumatlardan şəxsi mənfəət əldə etmek məqsədi ilə istifadə etməmelidir. Jurnalistlər birbaşa şəxsi marağının olduğu məsələlər barədə reportajlar hazırlamaqdan çəkinməli və belə maraqları olduqda, həmin maraqları öz müvafiq reportajında bildirməlidir.

Azərbaycan Jurnalistlər Birliyi müstəqil, azad və könülülük əsasında fəaliyyət göstərən ictimai yaradıcı təşkilatdır. AJB son illər bir sıra layihələr həyata keçirib. Məsələn, Lənkəranda birliliyin Media Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, indi cənub bölgəsində yerli qəzetlərin mətbəəyə qədər olan işləri ni görmek üçün ayrıca bir mərkəz də yaradılıb. AJB-nin 2 ilə yaxındır ki, saytı da fəaliyyətə başlayıb. Bu saytda bütün qəzet, jurnal, agentlik, televiziya və radioların, AJB-nin Al-Məclisinin, Katibliyin siyahısı, həmçinin, təşkilatın yaranma tarixi haqqında məlumatlar yer alıb. AJB 50 yaşıını Berlində qeyd etdi.

Birlik 1000 -dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000-ə yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli olaraq, AJB istisnasız, istəməkəzi, isterse də şəher və əyalət mediasını, bütünlükə, ehatə edərək ümmükrəspublika təşkilatıdır.

Təşkilatın beynəlxalq əlaqələr bir o qədər yüksək səviyyədə deyil. Normal münasibətlər Rusiya Jurnalistlər İttifaqı, Berlin Jurnalıstlər Birliyi və Beynəlxalq Jurnalistika Təşkilatı ilə qurulub.

AJB-nin Nizamnaməsində yazi
zilmişdir: "Azərbaycan Jurnalistlər
Birliyi özünü idarə edən, hökumət
orqanlarından, siyasi partiyalardan
asılı olmayan azad, müstəqil, kö
nüllü professional yaradıcılıq təşki
latıdır. Birliyin məqsədi ictimai fik
rin formalasdırılması və ifadə edil
məsi üçün jurnalistlərin səylərin
birleşdirməkdir. Azərbaycan Jurna
listlər Birliyi digər dövlətlərin jurna
list təşkilatları ilə bərabər hüquqda
əməkdaşlıq edir. Azərbaycan JB
Azərbaycan Respublikasının Kons
titusiyası (Əsas Qanunu) və qanun
ları və "Mətbuat haqqında Azərbay
can Respublikasının Qanunu" əsa

sında fəaliyyət göstərir. Azərbaycan JB beynəlxalq hüquq subyektidir və beynəlxalq ictimai (qeyri-hökumət) birliklər daxil ola bilər, bir başa beynəlxalq əlaqələr yarada bilərlər. Azərbaycan JB Katibliyi Bakı şəhərində yerləşir. İctimai fikri formalaşdırmaq və ifadə etmək vasitəsi olan jurnalistika ümumbeşəri əxlaq prinsiplərini təsbit edir, xalqın həyatında baş verən hadisələrin onun problemlərini, dövlət orqanlarının, bütün partiyaların, ictimai təşkilatların və digər birliliklərin fəaliyyətini operativ və obyektiv işıqlandırır. AJB-nin ən ümde vəzifəsi Azərbaycan Respublikasının təsdiqlənilərə, siyasi və iqtisadi müstəqilliliyi, milli idealların həyata keçirilməsi, respublika ərazisində yaşayışın bütün xalqların mənəvi tərəqqisi, onların birliyi, mətbuat və söz azadlığının qayğısına qalmaqdır. AJB öz üzvlərinin azad yaradıcılıcılığı



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərcivəsində hazırlanıb

səylərini, qanuni hüquqlarını, şərəf və leyaqətini müdafiə edir, onların sosial, mənəvi və maddi tələbatının ödənilməsinin qayğısına qalır. Xalqın milli və mənəvi inkişafına kömək edir. AJB jurnalist kadrlarının hazırlanması və onların peşə ustalığının yüksəldilməsi qayğısına qalır. Bu məqsədə: - yaradıcılıq birləşmələri, klubları təşkil edir, konfranslar, yaradıcılıq müsabiqələri, seminarlar, görüşlər, sərgilər və s. təşkil edir; - öz üzvlərini dövlət mükafatlarına, fəxri adlara və mükafatlara təqdim edir; - Jurnalistik fakültələrinde təhsil alan istedadlı tələbələr üçün təqaüdər təsis edir və ehtiyacı olan tələbələrə birdəfəlik maddi və mənəvi yardım göstərir.

yüzlərlə mətbuat orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli və etibarlı media şəbəkəsini təşkil edir. Yaşadığımız infor-masiya əsrində ölkəmizdə mətbuat vasitələrinin maneəsiz fəaliyyəti, dünya təcrübəsi ilə zənginləşməsi, xüsusilə də, onların maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin peşə seviyyəsinin yüksəldilməsi, hüquqlarının qorunması üçün bütün zəruri tədbirlər görülür. Mətbuat demokratiyani dərinləşdirən və siyasi inkişafa təkan verən qüdrəti vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqrər edilməsində, si-vil vətəndaş cəmiyyətinin formallaş-

Ulu Öndər Heydər Əliyev de-
mişdir: "Azərbaycan mətbuatı zən-
gin ve şərəfli tarixi boyu həmişə bö-
yük ictimai idealların carçası olmuş,
xalqımızın azadlıq istəyinin, müstə-
qillik amalının güclənməsində, mə-
nəvi tərəqqisində, yüksək əxlaqi
dəyərlərinin qorunub-saxlanılma-
sında və daha da inkişaf etdirilmə-
sində müstəsna xidmətlər göstər-
mişdir. Respublikamız dövlət müs-
teqilliyi qazandıqdan sonra milli və
bəşəri dəyərlərdən bəhrələnən mə-
tbuatımız özünün ali məqsədlərini
həyata keçirmək üçün daha geniş
imkanlar əldə etmişdir. Demokratik,
hüquqi və dünyəvi dövlət quruculu-
ğu yolu seçmiş Azərbaycan Res-
publikasında mətbuat, söz və fikir
azadlığını qorunmasına, siyasi

Hazırda Azərbaycanda güclü kütlevi informasiya sistemi yaradılmışdır. Azad şurətdə fəaliyyət göstərən Vahid Əmərov, tətəcəkler. falsafa üzrə falsafa doktoru

Ermənistanda uşaq alveri

Ermənistanda qadın uşaq alveri edərkən tutulub. SIA Ermənistana məxsus rusar-minfo.ru saytında yayımlanan məlumat istinadət xəbər verir ki, Ermənistən İstintaq Komitəsi 43 yaşlı Yerevan sakinini uşaqların qanunsuz övladlığı götürülməsinə dair cinayət işi üzrə ittiham edib. İstintaqın məlumatına görə, 2016-2018-ci illər ərzində Ermənistanda fəaliyyət göstərən tibb mərkəzinin və dövlət qurumlarının bir sıra işçiləri bir çox qadını uşaqlarını tərk etməyə və öz iradələrinə zidd olaraq övladlığı götürməye razı salmağa məcbur ediblər.



İstintaq hərəkətləri nəticəsində uşağı övladlığı götürməyə və satın almağa cəhd edən bir şəxsin kimliyi müəyyənləşdirilib. O, 2018-2019-cu illərdə işleyən 43 yaşlı İrevan sakinini olduğu ortaya çıxıb. Onun xərici vətəndaşlarla əlaqəyə girərək Ermənistən vətəndaşlarından müvafiq olaraq 20 min avro qarşılığında Ermənistən uşaq evlərindən sağlam uşaqların övladlığı götürülməsi ilə bağlı faktlar ortaya çıxıb. Uşaq alveri ilə məşğul olan qadına Ermənistən Cinayət Məcəlləsinin üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə maddesi ilə ittiham irəli sürüllüb. Mehkəmə qadının həbsi barədə vəsatət qaldırıb.

İnam Hacıyev

Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib



IDEA İctimai Birliyi, Ekolojiya və Təbiəti Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana getirilən zubrlardan birinin erkək balası dünyaya gəlib. Başa saqlamdır və artıq yerli şəraite uyğunlaşaraq sürüyə qoşulub. Bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib. O qeyd edib ki, Şahdağ Milli Parkı ile IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəslə kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölgəsinin ərazisine Fransa və Belçika zooparklarından 12 baş zubr getirilərək təbiətə baxılmışdır. Sevindiricidir ki, artıq onların sayı 13 olub. 2020-ci ildə da-ha 8 zubrun Azərbaycana getirilməsi nəzərdə tutulub.

Qış Azərbaycana nə vaxt galacak?

İş fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SIA-yə verilən xəbərə görə, qış fəsl Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq. Bu zaman Yerin fırınma oxu Güneş istiqaməti ilə ən böyük bucaq əməle getirir və ya Güneş həmin an üfüqdən minimum hündürlükə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.



Polşada minlərlə insan məhkəmə hüququnu qorumaq üçün küçələrə çıxıb

Olşanın müxtəlif şəhərlərində minlərlə insan dövlət tərəfindən yerli hakimlərə edilən təzyiqlərə qarşı etiraz aksiyası keçirir. Ən böyük mitinq Varşavadadır. AZƏRTAC xəbər verir ki, etirazçılar haqsız yera idən kənarlaşdırılmış hakimlərin işə bərpasını tələb edirlər. İqtidar Hüquq və Ədalət Partiyası ölkənin məhkəmə sisteminde əsaslı dəyişikliklər edib və onun bu addımı Avropa Komissiyası tərəfindən tənqid olunub. Lakin hakimiyət hesab edir ki, dəyişikliklər ölkədə korrupsiya ilə mübarizə yolunda atılmış vacib addımlardır. Bir neçə ay əvvəl Polşa hökuməti Avropa İttifaqının qanunlarını pozaraq hakimlərin pensiya yaşıni azaltmışdır. Habelə onların səbəbsiz idən azad olunmaları halları da baş verib. Avropa qanunvericiliyinə görə, bunlar məhkəmə sisteminin azadlığına xələl getirir.

Ses

Son sehife

3 dekabr


Azərbaycanda etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

“**m**yGov” platforması üzərində məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisində müraciət etmadan naqliyyat vasitələrinin idarəolunmasına daır etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində SIA-ya verilən məlumatə görə, bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları eldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərində ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. “Elektron hökumət” konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidmeti təqdim olunur. Bundan başqa, “myGov” portallından “eAgro”, “eSatinalma”, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksiyon” sistemlərinə kecid məmkündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumət kecidli bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritət kimi müəyyənləşdirilib.



Baş redaktordan Rafael Piriyevə:
“Enində-sonunda qayıdacaqsan, xeyri yoxdur”

“**B**u narkoman şərəfsizin çıxmadığı oyun qalmadı. Sonunda damarlarını doğru ki, Azərbaycana gəlməsin”. SIA xəbər verir ki, qht.az saytının baş redaktoru, tanınmış jurnalist və ictimai fəal Sənan Nəcəfov Avropadakı söyüş qrupunun üzvlərindən biri olan Rafael Piriyevin damarlarını kesərək intihara cəhd etməsi olayına “Facebook”dakı şərhində münasibət bildirib. “R.Piriyevin Azərbaycana deport olunmamaq üçün bu yola baş vurdugu barədə fikirlər səslənir”, xatırladan baş redaktor həmçinin bildirib ki, o Azərbaycana deport edilmək məqsədilə təyyarəye mindirilərək özünü qəsd edib. SİTAT: “Təyyarənin pilləkənləri üzərində damarını doğrayan Rafael dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin hələ də ağır olduğu deyilir. Enində- sonunda qayıdacaqsan, xeyri yoxdur nə hoqqa istəyirsən çıxart. Gəl və tetətə danışaq, görək niyə təhqir edirdin? Niyə söyüş söyürdü? Amma hər şey haqq-ədalət çərçivəsində. Gəl, qolu kəsik, oğlan, gel!”



Xatırladaq ki, Müsavat Partiyası rəhbərliyinin və s. radikal müxalifet təmsilcilerinin Almaniyada, eləcə də Avropanın digər ölkələrdəki saxta sənədlər üzərində qurduqları migrant biznesinin ifşasından sonra həmin sənədlər vasitesi ilə oraya yerləşənlərin deportasiyası proseduruna başlanılıb. Bu xüsusda söyüş qruplarının üzvləri də Avropanın hüquq-mühafizə strukturlarının və məhkəmə instansiyalarının hədəfindədirler.

Rövşən NURƏDDİNOĞLU

Siyəzəndə narkotik satan şəxsi polis saxladı



Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə celb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan SIA-ya verilən məlumatə görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon erazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmuşda şübhəli bilinen rayon sakinini, əvvəller məhkum olmuş 31 yaşlı Sabir Məhərrəmov saxlanılıb. Saxlanılan zaman onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan satış üçün hazırlanmış 11 ədəd siqaret bükümlərində narkotik maddə olan heroin aşkar edilərək götürülüb. S.Məhərrəmov dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Siyəzən RPŞ-də ci-nayet işi açılıb, araşdırılmalar davam etdirilir.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

**Qəzet “Ses”in komputer mərkəzində yığılır, səhifələr.
“Azərbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**